

Qudayenin fikrinə [4] arqo 20-ci əsrin əvvəllərində proletar cəmiyyətlə bağlı olub, lakin sonralar bu cəmiyyət, şəhər cəmiyyəti tərəfindən əvəz olunaraq 12 milyona yaxın əhalini, xüsusun də immiqranti əhatə edirdi. Bu dövrda bu əhali tərəfindən istifadə olunan çox sayıda alınmalar var idi. Lakin həmin dövrda arqo sözlərdən istifadə edən təkcə immiqrantlar deyil, bütün fransızlar sosial-iqtisadi vəziyyətdən asılı olmayaraq arqo sözlər istifadə etmişlər.

Bələliklə, tədqiqat işimizin əsas məqsədi, müasir fransız dilində arqo leksikasının formallaşmasından və inkişafından, o cümlədən nitq prosesində rulinun müəyyənləşdirilməsindən ibarətdir. Onu qeyd edə bilərik ki, arqo vulqar sözlər mənasında deyil, müxtalif sosial və peşə grupları tərəfindən yaradılaraq istifadə dairəsini genişləndirərək daha geniş əhali kütləsinin istifadə etdiyi sözlərə çevrilmişdir.

Ədəbiyyat:

1. Calvet, Louis-Jean « *L'argot comme variation diastratique, diatopique et diachronique (autour de Pierre Guiraud)* », *Langue française*, No 90, 40-52. 1991.
2. Guiraud, P. *L'argot* / Paris, Presses universitaires de France, 1963. – 126 p.
3. François-Geiger, Denise (1991). « *Panorama des argots contemporains* », *Langue française*, Vol. 90, No 90, 5-9.
4. Meillet, A. *Linguistique historique et linguistique générale*. – Paris, 1926. – 331 p.
5. Sainéan, Lazare *Les sources de l'argot ancien. Tome I*. Librairie ancienne, Honoré et Edouard Champion. Paris. 1992.
6. Химик, В. В. *Поэтика низкого, или просторечие как культурный феномен* – СПб.: Филол. фак. СПбГУ, 2000. – 272 с. (A).

CİNS VƏ YAŞ XÜSUSİYYƏTLƏRİNİN DİLDƏN İSTİFADƏYƏ TƏSİRİ

Zeynalova Münəvvər Teymurxan

Azərbaycan Dillər Universiteti

<https://orcid.org/0000-0003-3217-8957>

munevver.zeynalova@inbox.ru

EFFECTS OF GENDER AND AGE ON LANGUAGE USE

Zeynalova Munavvar Teymurkhan

Azerbaijan University of Languages

<https://orcid.org/0000-0003-3217-8957>

munevver.zeynalova@inbox.ru

Summary

The fact that language is the most universal, the most fundamental tool, even a mechanism that serves interpersonal communication, is emphasized once again in the article. The interaction between language and gender, language and age characteristics has been considered as a research object of both linguists and sociolinguists.

In the thesis, the manifestation of gender and age characteristics in different forms during the use of the language was investigated by the author and presented in the form of examples. The issue of dividing the speakers of the language into different age and gender categories and the social dialect patterns observed in the language at that time was reflected in the thesis. In the process of using the same language, the issue of language speakers belonging to different age and gender categories naturally benefiting from different words and discourse patterns is the focus of the author's attention. The author reviewing the age category first touched upon the issue of age distribution specific to each society. Later, while examining language and age characteristics, various discourses addressed to different age groups were also considered.

Key words: gender category, age category, social dialect, discourse, semantic derogation.

ВЛИЯНИЕ ПОЛА И ВОЗРАСТА НА ИСПОЛЬЗОВАНИЕ ЯЗЫКА

Зейналова Мунаввар Теймурхан
Азербайджанский Университет Языков
<https://orcid.org/0000-0003-3217-8957>
munevver.zeynalova@inbox.ru

Резюме

В тезисе, представленной автором, в первую очередь подчеркивается, что язык является важным средством общения, и очень важно изучение языка и речевой деятельности как лингвистами, так и социолингвистами. Различия, возникающие при использовании языка разными половозрастными категориями, а также разными примерами социальных диалектов, четко подчеркнуты автором в тезисе, возраст и использование языка, автор также обратил внимание на различные речевые и дискурсивные модели, появившиеся в языке. Половые и возрастные категории рассматривались в тезисе, как с биологического, так и с социального аспектов. В статье были исследованы способы и стиль использования языка представителями разных половозрастных категорий и проведено сравнение возникших разных форм использования языка. В статье отражено различное отношение к женщинам и мужчинам в разных обществах и общество и социолингвистическая необходимость такого отношения. Исследуя проблему пола и использования языка, автор также рассмотрел разные формы обращения к женщинам и мужчинам.

В вопросе родовой категории и языка еще одним примечательным моментом является процесс семантического отступления, что также отражено в статье. В целом в статье в разрезе возрастных и гендерных категорий были рассмотрены разные характеристики, проявляющиеся при использовании языка, и представлен различный подход.

Ключевые слова: гендерная категория, возрастная категория, социальный диалект, дискурс, семантическое отступление.

Dilin insanlararası ünsiyətə xidmət edən universal və fundamental bir alət, hətta mexanizm oldugu artıq heç kəsə sərr deyildir. Dil və nitq insan varlığının və bütün fəaliyyətinin əsasını təşkil edən, araşdırılması hər bir tədqiqatçıya böyük zövq verən linqvistik, eyni zamanda psixoloji bir prosesdir. Dil və cins, dil və yaş xüsusiyyətləri arasındaki qarşılıqlı əlaqə həm dilçilərin həm də sosiolinqvistlərin daimi tədqiqat predmeti olaraq xarakterizə edilə bilər.

Təqdim etdiyimiz tezis iki məsələdən - yaş kateqoriyasının dilə təsiri, cins və dildən istifadə arasındaki əlaqə məsələlərindən bəhs edir. Yaş kateqoriyasının dilə təsirindən danışarkən, ilk önce, hər bir cəmiyyətdə mövcud olan yaş bölgüsünü nəzərdən keçirmək vacibdir. Əsasən bu bölgü, usaqlar, yeniyetmələr, yetkinlər və yaşlılar olaraq aparılır [3, s. 324]. İstənilən cəmiyyət daxilində yetkinlər dili idarə edən, dilin mövcudluğunu qoruyub saxlayan, yeniyetmələr isə dildəki döyişikliklərin təkanverici qüvvəsi hesab edilir.

Dil və yaş xüsusiyyətlərini araşdırarkən fərqli yaş qruplarına ünvanlanmış müxtəlif diskurslar da nəzərdən keçirilməlidir. Müxtəlif yaş qruplarını nəzərdə tutan diskursa misal olaraq, televiziya və yaxud internetdə nümayiş etdirilən reklam carxlarını nümunə göstərə bilərik. Bu zaman biz usaq, yeniyetmə və yaxud yaşılı auditoriya üçün fərqli reklam ifadələri və fərqli reklam strategiyasının şahidi oluruq. [2, s. 19]. Misal olaraq, usaqlar üçün nəzərdə tutulan reklamlarda daha çox çizgi personajları, daha parlaq rənglər və daha yüksək səs effektlərindən istifadə edilir, böyükələr üçün nəzərdə tutulan reklam və anonslarda öyrənmək, təhsil, inkişaf və s. nəzərdə tutan sövə və ifadələrə daha geniş yer verilir.

Usaq, yeniyetmə və yaşlılarla ünsiyyət zamanı fərqli dil və nitq şəkillərindən istifadə olunması onların həm bioloji, həm də psixoloji inkişaf xüsusiyyətlərinin nəzərə alınması ilə bağlıdır. Məsələn, biz usaqlarla səhbət zamanı daha sadə söz və ifadələrən, daha sadə qrammatik quruluşlu və qısa cümlələrən, təkrarlardan, daha uzun nitq pauzalarından istifadə edirik. Eyni zamanda, usaqlarla ünsiyyət quran zaman böyükələr daha çox təlimatlandırmaçı tip cümlələr istifadə edirlər. Yeniyetmələrlə ünsiyyət prosesi isə dildən tam başqa istifadə tərzini tələb edir. Bu onların keçidləri mürəkkəb bioloji eyni zamanda daha cox psixoloji prosesin tələbi ilə bağlıdır. Yetkin yaş kateqoriya nümayəndələri ilə ünsiyyət isə dildən standart və nümunəvi istifadəni tələb edir. [4, s.132].

Dildən istifadə sahəsində digər maraq doğuran məsələ cins və dildən istifadə arasında qarşılıqlı əlaqə məsələsidir. Bunun üçün ilk önce, cins kateqoriyasının həm bioloji həm də sosial aspektlərin araşdırılması prosesini əhatə edən tədqiqatlara qisaca nəzər salaq. Bioloji aspekt dedikdə burada ilk önce biz xromosom sayındakı fərqlilik, eyni zamanda qadın və kişi beyin ölçüsündəki fərq, sosial aspekt deyildiyi zaman isə, cəmiyyətdə qadın və kişilərə fərqli münasibət olduğunu nəzər almaliyiq. Bəzi toplumlarda kişilərin cəmiyyət həyatında daha aktiv və aqressiv sosiallaşdıqları, qadınların isə daha passiv mövqə tutma faktları mövcuddur. Təbii olaraq, həmin sosial cəmiyyətlərdə qadın və kişi sosial dialektləri arasındaki fərqlər daha aydın və qabarlıq şəkildə özünü biruza verəcəkdir. Eyni zamanda biz qadın və kişilərin dildən istifadə zamanı fərdi xüsusiyyətlər nümayiş etdiriklərinin şahidi oluruq. Yaş kateqoriyasında olduğu kimi burada da məsələ qadın və kişilər haqqında danışılan zaman və onlarla ünsiyyət prosesində dildən istifadə olaraq iki formada nəzərdən keçirilir. Misal olaraq, ingilis dilində *human* sözü hər iki cins nümayəndəsinə nəzərdə tutursa, man sözü həm kişi cinsi, həm də eyni zamanda qadın cinsin nümayəndələri üçün, *woman* sözü isə yalnız qadınlar üçün istifadə edilir. *Child* hər iki cinsin aşağı yaş qrupu, *boy* sözü oglan usaqları, *girl* sözü isə yalnız qız usaqları üçün istifadə edilir. Cins və dildən istifadə məsələsini araşdırarkən qadın və kişilərə fərqli xitab formaları diqqətimizi çəkir [5, s.210]. Məsələn, Azərbaycan dilində kişilərə *bəy* və yaxud *müəllim* sözlərindən istifadə

olunaraq müraciət edilirsə, qadınlara müraciət forması olaraq *xanım* sözündən istifadə edilir. İngilis dilində isə, qadınlara *Miss*, *Ms.*, *Mrs.* olaraq üç müraciət forması mövcuddur. Əgər qadın evlidirsə, ona *Mrs.* və yaxud *Ms.* kimi müraciət edilir. Subay qadınlara müraciət edilən zaman isə *Miss* sözü istifadə edilir. *Doctor*, *judge*, *president* kimi xitab formalarında isə cins kateqoriyası nəzərə alınır. Cins kateqoriyası və müraciət formaları arasında əlaqə məsələsinə aid digər misallara nəzər yetirək: *Prince-princess*, *count-countess*, *duke-duchess*, *waiter-waitress*, *actor-actress*, *host-hostess* və s.

Cins kateqoriyası və dil məsələsində digər diqqət çəkən məsələ semantik deroqasiya prosesidir. Semantik deroqasiya müsbət, pozitiv monası olan sözlərin xüsusi situativ monalarda neqativ mahiyyət daşımıması anlamına gəlir [1, s. 4]. Misal olaraq, *lady* sözünün bəzi situasiyalarda məs. *cleaning lady* birləşməsində aşağı sosial statusa malik və aşağı iqtisadi iyerarxiya nümayəndəsi anlamına ifadə etdiyini müşahidə edirik. Ancaq *gentleman* sözü semantik deroqasiyaya ugramır.

Digər misal olaraq *spinster* sözü göstərilə bilər. Bu söy ingilis dilində bəzi situasiyalarda cox yaşlı, uğurlu olmayan, xoş golməyen bir qadın olaraq anlaşıılır. Ancaq eyni sözləri kişi cinsini ifadə edən *bachelor* sözü üçün deyə bilmərik, yəni *bachelor* sözündən *gentleman* kimi hər hansı kontekst daxilində demək olar, semantik deroqasiya müşahidə edilmir. İngilis dilində bildiyimiz kimi, kişi və qadın cinsini ifadə etmək üçün *he* və *she* əvvəzlilikləri mövcuddur. Bəzən bu əvvəzliliklərin istifadəsi müəyyən fikir ayrılıqlarına səbəb olur. Bunu aşağıdakı misallar üzərində nəzərdən keçirə bilərik:

1. A teacher should create a lesson plan for his lessons. If *he* does, *he* will be prepared and organized.
2. A teacher should create a lesson plan for *his/her* lessons. If *he/she* does, *he/she* will be prepared and organized.
3. Teachers should create a lesson plan for their lessons. If *they* do, *they* will be prepared and organized.

Birinci nümunədə *müəllim* sözü ümumi olaraq, yəni hər hansı cinsə aid olmadan nəzərdə tutulursa, ikinci nümunədə alternativlik təqdim edilir. Üçüncü nümunədə isə müəllimlər cəmdə, hər iki cinsin nümayəndələri nəzərdə tutularaq təqdim edilir.

Ümumiyyətlə, yaş və cins kateqoriyaları baxımından dildən istifadə zamanı özünü biruza verən forqlı xüsusiyyətlər dildə həm ahəng, həm də rəngarəngliyin yaranmasına səbəb olur və bununla da araşdırılması maraqlı sahə meydana çıxmış olur.

Tezisin yekunu olaraq onu qeyd edə bilərik ki, müxtəlif yaş qruplarını nəzərdə tutan diskursdan asılı olaraq eyni bir dildən forqlı şəkildə istifadə etmək mümkündür, eyni zamanda cins və dildən istifadə arasında six və qarşılıqlı əlaqə mövcuddur. Ən əsası digər sosial faktorlarla yanaşı məhz cins və yaş xüsusiyyətlərinin də dili təsiri nəticəsində biz dildə forqlı sosial dialektlərin yaranma prosesini müşahidə edirik ki, bunlar da nöticədə dildə “qadın dili”, “kişi dili”, “yeniymələrin dili”, “ahılların dili” kimi forqlı anlayışlar olaraq sosioloqistik tədqiqat obyektinə çevirilir.

Ədəbiyyat:

1. Carli, L. L. (1990). Gender language and influence. *Journal of Personality and Social Psychology*, (p, 4)
- 2.Cameron, D. (2000). Styling the worker: gender and the commodification of Language in the globalized service economy. *Journal of Sosiolinguistics*, (p, 19)
- 3.Singleton, D. M., Ryan, L. (2004). Language Acquisition: The Age Factor. *Matters LTD. Clevedon, Buffalo, Toronto*, (p, 324)
- 4.Eckert, P. (2003). Language and Gender. *Cambridge: Cambridge University Press*, (p, 132)
- 5.Holmes, J. (1997). Women, language and identity. *Journal of Sociolinguistics*, (p, 210)

FRANSIZ DİLİNDE İXTİSAR VƏ ABREVİATURALARIN YARANMA TARİXİNDƏN

Hasanova Nailə Sərxan

Azərbaycan Dillər Universiteti

<https://orcid.org/0000-0002-2703-4564>

ncqm1411@gmail.com

FROM THE HISTORY OF THE CREATION OF ABBREVIATIONS AND SHORTENING OF WORDS IN THE FRENCH LANGUAGE

Hasanova Naila Sarkhan

Azerbaijan University of Languages

<https://orcid.org/0000-0002-2703-4564>

ncqm1411@gmail.com

Summary

The thesis is devoted to the study of the history of the formation of abbreviated verbal forms in French, and it is concluded that they have been used since ancient times and most of them come from the Latin language. The author notes the absence of clear rules governing the formation of these word forms and also examines the frequent cases of their use. For example, one of the most common forms are words that retain the first and last letters (for example, "St" for "Saint"); abbreviations taken from a word and retaining a few letters that allow that word to be recognized (e.g. "Mgr" for "Monseigneur"); abbreviations with the preservation of one or more initial syllables of the word (for example, "conjug." for "conjugaison"); Abbreviations that retain the first letters of words consisting of several words, such as addresses or long compound nouns (for example, "S.E" for "Saint-Excellence").

In French scientific literature, the abbreviated words belong to the Jews. Undoubtedly, the Greeks also used abbreviations, and the Romans learned to use abbreviations from them. In the course of the study, it is known that a word can be represented by one or more letters of this word.

Key words: abbreviations, acronyms, abbreviated words.

ИЗ ИСТОРИИ ОБРАЗОВАНИЯ СОКРАЩЕНИЙ И АББРЕВИАТУР ВО

ФРАНЦУЗСКОМ ЯЗЫКЕ

Гасанова Наилья Сархан

Азербайджанского Университета Языков